

ŞAHVERƏN CAVADA GECİKMİŞ MƏKTUB

Şahverən Cavad uzaqdan gələn imzadır. Təqvim mənasında götürü-rəm. Adını eşitdim, üzünü gördü-yüm, fəqət yazılarıyla, şeirləriylə tanış olmadığım söz adamı. Hələ bir yaş da məndən böyükdür. Ədəbiyyatın tox-minən cyni vaxtda gəlsək də, bircə misrasıyla tanış deyildim. Sadəcə rastına çıxmayıb. Son bir ayda 2021-ci ildə çap olunan qalın və qalan kitabıyla tanış oldum, oxudum, oxu-dum yox ey, gözümə təpdim.

Ötən xatirələr laylam tək şirin,

Gözümün qarasi, ağı kimidir.

İndi mən Fərhadam, bu dünya Şirin,

Ömür də Bisutun dağı kimidir.

Əzizim Şahverən Cavad, təpədən dirnağa, sözdən səsəcən diridir. Bu şeir böyük mənada poeziyadır. Təsəvvür elə bu yaşda, bu başda məni təəccübəndirə bilir bu obrazlı düşüncə tərzi. Hər şey memar dəqiqliyilə ölçülü-biçili. Adəton ölçülü - biçili yazılar soyuq olur. Fəqət bu sözdər misrada olan istilik, emosiya qarışq obrazlı təfəkkür oxucunu uzaqdan çağırır. Misralar sudan təzəcə çıxırları balıq kimi dırı və əcivkdir, oyur oyur oynayır. Yaxşı, deyək ki, mən bilmirdim, mən tanış deyildim bu obrazlı düşüncə tərziylə. Bilənlər ki, var idi, niyə təqdird edilmir sözə bu cür yanaşma tərzi." İndi mən Fərhadam, bu dünya Şirin, ömür də Bisutun dağı kimidir". Bəlkə mən hissə qapılram. Hər halda ədəbi mühitdə paçka-paçka təqdir edilən şeirlə, nəzm parçasını ayıra bilmər. Yadına gəlir səksəninci illerdə rəhmətlik Məmməd Aslanın orta səviyyədə dediyi bu beyt ağız-ağız gəzirdi;

Bu dağlar xan əslidi

Məmməd Yanıq Kərəmdı .

Hörmətli Şahverən Cavad, əlli illik yaradıcılıq fealiyyətimdə qeti qərara gəlmisəm ki, şeir, ədəbiyyat taledir. Qələm adamları da o talenin daşıyıcıları. Yaradıcılıq səviyyəndən asılı olmayıaraq, ya ədəbi taleyin götürir, ya da götürmir. "Götürmir" o mənada ki, təbliğata meyilli olmursan, hamıyla dil tapa bilmirsən, heç ona cəhd eləmirsən, qapılar döymürsən, haqqını heç kimin qanni dişindən qoparıb çıxartırsan...

Sadəcə oturub şeirini yazırsan. Elə bilsən ki, layıqli qiymətini tabaqda gotırıb qoyacaqlar stola... Sən də rahat -rahat baxıb xoşallanacaqsan. Arada yazacaqsan ki;

Xatırə ovuna çıxırsan bəlkə,

Bu dünya mənə də tanışdı, tanış.


Dərdimi deməyə adam tapmiram,

Apar dərdlərimi sulara danış.

Həmən "dərdini deməyə tapmadı-ğın" adamlar "səni yaradığın güne elə peşiman eləyecəklər ki, baxıb öz- özünə içindən ovulacaqsan. Adını adlar içindən siləcəklər, cismini gör-məməzliyə vuracaqlar... Və başlaya-caqlar dəstə qurub özlərinin ötür -ötür oyununa..."

Təbiidi ki, bunlar sənin də tale-yindən keçib, Şahverən Cavad! Haqqın ola -ola kənara çəkilməyin, əyalətdən, Astaradan şeir, sənət caməsinə sakit -sakit seyr eləməyin o övgatdan soraq verir. Bir də Şahverən Cavad, sağlam ədəbi mühit dürüst cəmiyyətin övladıdır, bətnində çirkab olan cəmiyyət sağlam mühit doğa bilməz - bu mümkün deyil. Yazdırığın kimi;

Kirli vicdanları pak edər Azan,



Şahverən Cavad

Bir salam yetir

Yerə insaf göndər, Yaradan - yazar.

Bir yol "Ruhani" çal ay qoca Ozan,

Qurtulaq əzəbdən bir cılə kimi .

Şeirləri oxuduqca ruhum təzələnir. Şeirdən - şeirə keçdikcə həyəcanımı, marağımı gizlədə bilmirəm. Harday-mış bu şair, mən niyə görməmişəm bunu?

Nə vaxtsa oxumuş olsayıdım mütləq maraqlı bir şair kimi bu imza haqqında yazardım, onun şeirlərini təqdir eləyordim. Heç yazmamaqdan, gec də olsa yazmaq yaxşıdır. Bu misralara fikir verək :

Bəlkə axar suya bənzəyirik biz,

Haqqdan axan sular cilova gəlməz.

Mən ki, qismətimi qızıl bahq tək,

Küsdürdüm, bir daha tilova gəlməz. Səhman, nizam, şeirin estetikası, söz düzümü, şeirə, sənətə beləd bir şairin susmayan ilhamından soraq verir. Kitaba əməkdar elm xadimi Məhər-rəm Qasimli ön söz yazıb. Şairin ilhamını və şeirlərini təqdir eləyir. Son sözün müəllifi isə sinif yoldaşı Mehman Qaraxanoğlunun yozumunda şairin poetik duyğuları ilmə-ilmə "açıılır". Mehman Qaraxanoğlu yazar ;

"Rəfda toz altında qalan kitab tək,

Adım bir kimsənin yadına düşmür.

Ömrüm arıları uçan bir pətək,

İndi qarışqa da yaxına düşmür.

Qəribədir mənim tanıdığım Şah-verən

Coşqunun qələmindən çıxıb bu misralar! Bəli, səhv eşimədiniz coş-qunun. O Coşqun ki, saatlarla evləri-nin karşısından axıb gedən dəli - dolu dağ çayımız Təngərudçayını hələ heç kimsənin danişdərə bilmədiyi bir dildə danişdıraraq, onun "qılığına girdi" "və ondan yaşıdıği doğma kəndinə sonsuz sevgi əlaməti olaraq adının "dəyiş-dirilməsinə" "rüşxət istədi"..."

Bu həssas detallar elə bir məqamı yadına saldı ki...

Təzə - təzə şeir yazanda mən də "Coşqun "təxəllüsüylə yazmışam. Şahverən "Cavad "a qayıtdığı kimi, mən də "Qoşqar"a döndüm. Görünür bu cür sentimental əksər yaradıcı qələm adəminə olur, get - gedə durulur, arınır,

arılanır, öz axarına düşür. Bəlkə də ona görə deyiblər ki, bir ananın övladıdı şairlər ...

... On, on iki il olar Astaradaydım, "Yurd yer" verilişini hazırlayırdım. Rayonun ziyalisi kimi o da çıxış elədi, yurddan, obadan danişdi. Şair, şeir səhbəti ortaya gəlmədi, nə mən şeirləri barədə səhbət salmadım, nə o üstünü vurmadi. Beləcə bir stokan çay içib ayrıldıq. Təbii ki, onun Astaranı tərənnüm eləyən şeirləri yox idi, indi baxıram iki kitabının heç birində o cür yazırlara rast gəlmədim. Çünkü, o, tərənnüm, vəsf şairi deyil, içün əlçatmaz məqamlarına işiq salır, insanın daxili ziddiyətlərinə qabarır. Yəni, əsl şeirin tələb elədiyi məqamlara əl uzadır. Və yaxşıda ki, elədi. O qədər bogazdan yuxarı tərənnümlə vəsf eləyən qələm adamları var ki, olındın qaćmağa yer tapmaq olmur .

Tam yaradıcı potensial açılmayan tanıdığım beş - üç şairdən biridi Şahverən Cavad. O imkanın açılma-masasının günahı yarı özündədir, yarısı da bizdədir .

Bu bazaarda hər şey baha, söz ucuz,

Millət baxır kitablara gözücü,

Qaplarda dayanırsa yazıçı -

bizi tutub Füzulinin qarğısı .

Bu dönyanın, onun adamlarının kimliyini necə usta bir dildə, dupdurı obrazla açıb "xırdalayı". Fikrin, poeziyanın estetikasına heyran qal-maya bilmirən. Mental dəyərlərinin, etnoqrafianın incə çalarını elə ustalıqla çatdırı ki, təəccüb qarışq bir maraq oxucunu misraların arxasına dartib aparır. Yarısı əyalətin payına düşür, başqa bir yarısı da sivil qaydaları köynəyindən keçirməyən cəmiyyətin bələsidir. Söz bazarının ucuz olmasıdır şairi üşdən, onu sözdən perikdirən. Yoxsa, şair niyə gileyənləridi ki...

Bir şairdən qalan bir kitab da çoxdur. Ədəbiyyat tariximizdə bir şeiri ilə, beş yazısı ilə qalan, zamana bələdçilik eləyən söz adımı çoxdu. Şahverən Cavadın ömürüyündə cəmi iki kitabı işiq üzü görüb. 1994 -cü ilde "Təkcə sənin xatırıno" və bir də 2021 -ci ildə çap olunan on dörd çap vərəqqliq, iki yüz iysirmi sahifəlik "Bir salam yetir" mükemmel şeirlər kitabı .

İlk sahifədən kitab məni özünə çekir. Bu maraq səhifədən səhifəyə daha da artır, duyğular axınına düşürən, ömündə yeni üfüqlər açılır . Kitablar arasında il fərqi açıq - aydın görünür. Şahverəni "sözlə aldadın dünya"nın işləri başı qatır, gözü aldadır. Yaxşı ki, Şahverən Cavadın şeir bağı susmayıb, qırılmayıb .

Yetmişə yan alan yaşıla sevgidən umacaq elə bir şey qalmır yaradıcı adəmin içində, duyğusunda . O doğmalığı, sözə olan möhrəmliyə nə yaxşı qoruyub saxlamışan, Şahverən Cavad. O tək sənin üçün deyil, onun bəhrəsini oxucu özü də görür .

Şahverən, ilahi sözə ziyil ki,

Söz olub dönyanın əzəli, ilki.

Mənim yazdıqlarım şeir deyil ki -

Könlümün səsinə qulaq asıram,

Mən özüm-özümə məktub yazıram. Şairliyin birinci məqamı səmimiyyət və etirafdır. Əsas məqamı isə yazılın və yaşıdan bilər. Yenə də sənətkar və zaman sınağı qarşısında qalırıq. Yazlarına və ruhuna dərin saygırlarla.

Avdı Qosqar